

B-50

**Elmi redaktor:**

Tibb elmləri namizədi  
**İnsanov Qəmbər Binnət oğlu.**

**Rəyçi:**

Azərbayjan Tibb Curnalının  
baş redaktoru, t.e.d., professor  
**F.M. Abdullayev.**

*Müəllifin icazəsi olmadan kitabı yayılması  
və parçalardan istifadə olunması qadağandır.*

**B-50 Bəhram Eyvaz oğlu Şamilov.**

«Stress RelYativizm Psixoanaliz»  
(rezyume) B., «Parni iz Baku» Nəşriyyat Evi,  
2004, 32 səh. 25 nüsxə.

Lisenziya № AV003006.

---

## GİRİŞ

*Relyativizm dedikdə, həm idrakin, həm də məkan və zamanın nisbiliyi, o cümlədən insanın məkan və zamana təsiri nəzərdə tutulmuşdur. Relyativist astrofizikaya dair ilk tədqiqatı alman alimi K.Şvartsşild (almanca "qara çüxur" deməkdir) aparmışdır. İfrat səx ulduzlarda zaman relyativist (nisbi) olaraq sonsuz yavaşşıyır («qara deşik» nəzəriyəsi).*

*Stress və psixoanaliz isə oxuculara məlumudur. Işığın məkan və zamanla sırlı əlaqəsi var. Bəlkə də işıqların (aşıqların) beyninin içərisində mikro "qara çüxur" əmələ gəldiyi üçün (parlaq qara rəngli) halələr (auralar) yaranır. (Bəlkə də dayanıqlıq və yer kürəsinin qorunması, enerji mənbəyi bu parlaq qara rəngli halələrdədir).*

*Qədim yunan tarixçisi (salnaməçisi) Plutarx yazar ki, II Filippə sevgilisində o qədər işıq var idi ki, toy gecəsi bütün şəhər işıqlanmışdı. Həmçinin onlardan doğulan Makedoniyalı İsgəndərin də işıq saçdığını yazmışdır ("həmçinin Məhəmməd peyğəmbərin də" - N.G.). (Ordu heç bir mahiyyət olmadan bu işığa pərəstiş edərək yiğilmişdir. M.Füzuli demişkən, pərvanə işığa yiğilan kimi.) Roma tarixçisi Kursi Ruf İsgəndəri pisləmişdir*

*Emosionallıqdan (məhəbbətdən) yaranan işıq effektleri haqqında ətraflı məlumat N.Gəncəvinin, M.Füzulinin əsərlərində rast gəlmək olar. Yeri gəlmışkən rəssam A.Hacıyevin "Koroğlu" dastanındakı Koroğlunun parlaq qara rəngli portreti ifadəliyi ilə insanı heyrətləndirir. Həmçinin T.Salahovun "Koroğlu" portreti. Azər - işıq deməkdir. M.Füzuli türkləri işıq əhli adlandırmışdır. Türklər bir neçə dinə mənsubdurlar (islam, buddizm, xristianlıq, iudaizm və s.). Bəzi alimlərin fikrincə türklər dünyanın ən qədim sakinləri hesab olunur. İslama fanatizm, buddizmdə tərki dünyalıq, iudaizmdə egoizm, xristianlıqda «dünya iblisdir, bütün insanlar doğulduğu gündən günahkardır» fikri mürtəcə-dağıdıcı xarakter daşıyır. Hansı din olursa-olsun, paklıq sülh, ətyeməzlik (vegetarianlıq), körpə kimi saf qəlblilik və sevgi deməkdir. (Rəvayətə görə Adəm və Həvva yeyilməsi qadağan olunmuş meyvəni yedikləri üçün cənnətdən qovulmuşlar. Seylona gələrək Adəm körpüsündən Hindistana keçib bütün dünyaya yayılmışlar. Başqa bir rəvayətə görə isə Adəm və Həvva ət yedikləri üçün cənnətdən qovulmuşlar.)*

Pak sevgi zamanı oğlan və qızın üz və başlarında işıq halələri (auralar) yaranır və bu aşıqlər (işıqlar) zamana və məkana təsir edirlər (relyativistik effekt), yəni Yer kürəsində həyat qorunur. (Şüur

sanki bu işləqdan - auradan yaranmışdır.) V.Hüqo yazır ki, "...bircə nəfər də sevən olmasayı Günəş sönərdi". Bəlkə də Kopernikin heliosentrik təlimini dəqiqləşdirmək lazımdır. (Kainatın bir məxluqda cəmlənməsinə V.Hüqo sevgi deyir. Mənim fikrimcə iki məxluqda cəmlənməsinə sevgi deyilir. )

Bu həqiqətən də belədir.

Emosionallığın əksər təzahürləri qadın orqazmı ilə əlaqədardır (ən yüksək orqazm yalnız məhəbbət zamanı olur). Yəni, emosionallığın, intellektin (şüurun) və relyativistik effektin (peyğəmbərliyin) ilkin əlamətləri (təzahürləri) əvvəlcə qadında yaranmış, kişilər isə yamsılayaraq (imitasiya) həmin əlamətlərə malik olmuşlar (imperativ hipnopediya) (burada fizioloji yuxuda təlqin nəzərdə tutulmur). (Dindən Adəm və Həvvanın məhəbbətini misal göstərmək olar. Lakin burada həqiqət təhrif edilmişdir). (Yeri gəlmışkən, mənim fikrimcə «Leyli və Məcnun» və s. oxşar əsərlərin mövzusu Adəm və Həvvadan götürülmüşdür).

Məqsəd relyativizmi, stressi və psixoanalizi la-konik (rezyume) şəkildə oxuculara çatdırmaqdır. İnsanın mahiyyəti yer kürəsini (dünyamızı) qorumaqdır, əgər qorumursa insan mahiyyətini itirir, heyvanlaşır.

Kitab bir növ psixoloji avtoportiret xarakteri daşıyır.

## **STRESS, STRESS-REAKSİYA, XƏSTƏLİK**

Son zamanlar insanın əlaqə və münasibətlərinin mürəkkəbləşməsi və intensivləşməsi ümumiyyətlə insanın psixi fəaliyyətinə verilən tələblərin son dərəjə artması ilə əlaqədar olaraq, insanın psixikasına (o jümlədən emosiyalar sahəsinə), böyük yük düşür ki, bu da şəxsi, sosial, tibbi, iqtisadi və s. baxımdan xoşagəlməz, hətta zərərli nətijələrə götərib çıxarır.

Stress - (ingilisjə) - təzyiq, sıxma, sıxışdırma, basma, gərginlik və s.

Distress - (ingilisjə) - kədər, hüzn, bədbəxtlik, halsızlıq, üzülmə, ehtiyaj və s. deməkdir.

Stress - mənfi və hətta, dezorganizasion (tibbi baxımdan patogen) təsir göstərdiyi kimi, fəaliyyətə və insan sağlamlığına stimulədiji təsir də göstərə bilər (sağlamlıqla stress arasında ikili münasibət var).

Bəzi müəlliflər dezorganizasion stressi - distress kimi qəbul edirlər.

Bəzi müəlliflər stressi, şok və s.-lə birlikdə ekstremal hallara aid edirlər.

Stress iki jür olur:

1. Fizioloci stress (bəzi müəlliflər, bioloci yazar).

2. Psixoloci stress.

Psixoloci stress daxili və xarici qızıqlara emosional reaksiyadır.

1. Fizioloci stressorlara (stress törədən faktorlar) - həddən artıq fiziki gərginlik, yüksək temperatur, aşağı temperatur, ağrı stimulları, tənəffüsün çətinləşməsi və s. aid edilir. Fizioloci stressorlar da çox vaxt, ikinjili olaraq psixoloci stress-reaksiyaya-emosional gərginlik, fəaliyyətin motivasiyon strukturunun transformasiyasına, hərəkət və nitq fəaliyyətinin pozulmasına və s. səbəb ola bilər.

2. Psixoloci stress də iki jür olur:

a) informasion stress; b) emosional stress.

İformasion stress - informasiya çoxluğu, vaxt azlığı və yüksək məsuliyyət hissiyələ hər hansı problemin həlli çətinləşdiyi zaman baş verir və s.

Emosional stress - təhdid, təhlükə, kinayə, lağ və s. situasiyalar zamanı baş verir. Emosional stress də impulsiv, tormozlanmış, generalizə olunmuş və s. formalara bölünür.

Emosiya - /fransızja-emotion, latinja - emovere, rusja - volnovat/, potrəsatğ - /çuvstvo, volneenie, duševnoe perejivanie, azərbayjanja isə hiss, duygú, (hissetmə qabiliyyəti), sevgi, məhəbbət, həyəjan, təlatüm, vəlvələ, təşviş, iztirab, narahat-

lıq, ruhi həyəjan, nigarançılıq/.

Psixo /rusja-duşa, yunanja-psyjhe, azərbayjan-jə ruhi deməkdir/.

Selye - görkəmli Kanada alimi, stress nəzəriyyəsinin banisi, Beynəlxalq Stress İnstytutunun əsasını qoyan və ilk prezidenti (əvvəllər bu institut - Eksperimental Təbabət və Jərrahiyə İnstitu olub).

Selye psixoloci qızıqlar, travma, infeksiya, donma, yanlıq və başqa bu kimi (patogen) faktorları - stressor və bu reaksiyanın özünü stress reaksiya adlandırır.

Selyeyə görə stressin müxtəlif növlərindən psixoloci stress daha çox adaptasiya xəstəlikləri törədir. Qeyd edək ki, Selye, az qala, bütün xəstəlikləri - adaptasiya xəstəlikləri adlandırır.

Lakin stress həmişə patogen deyildir. İnsanın hər bir fəaliyyəti müəyyən stresslə müşayiət olunur.

Selye adaptasiyanı həyatın əsas səjiyyəsi kimi qiymətləndirir. O göstərir ki, yaşamağın iki üsulu var: 1. Aktiv mübarizə yolu. 2. Passiv, çətinliklərdən qaçmaq, dözmək, səbr etmək yolu. Əgər zəhər orqanizmə daxil olmuşdursa, əlbəttə, qaçmaq mümkün deyilsə də, orqanizmdə baş verən reaksiya yenə iki jürdür: 1. Zəhərin orqanizm tərəfindən kimyəvi parçalanması (aktiv mübarizə). 2. Birgə

yaşayış yolu (passiv yol, dözmək, səbr etmək).

Selye ikinji yolu adaptasiya da adlandırmışdır. Selyeyə görə, adaptasiya çox vaxt müvəffəqiyyətin rəhni olur.

Həyatın davamı üçün stress zəruridir. Selyenin dediyi kimi, stress -həyatın məzəsidir. Stressdən qaçmaq olmaz və heç lazıム da deyil. Stressin olmaması həyatın dayanması deməkdir.

Selyeyə görə stress - reaksiya üç mərhələdə gedir:

1) Güjlü (patogen) stress-faktorun təsirinin başlanğıcından 6-48 saat sonraya qədər davam edir. Bu mərhələ orqanizmin ona qəflətən təsir edə bilən zədələyiji faktora qarşı ümumi təhlükə və xəbərdarlıq mərhələsidir.

Bu mərhələni Selye elə belə də adlandırır. Patogen faktor çox güjlü olduqda insanın bioloci imkanları ajiz qaldıqda, orqanizm birinji mərhələdə də tələf ola bilər.

Lakin orqanizm güjlü olduqda və müdafiə-uyğunlaşma reaksiyaları yaxşı təşkil olunduqda stress reaksiyanın II mərhələsi - rezistentlik (müqavimət) dövrü başlayır. Bu zaman həyati funksiyalar (orqanizm) qüvvətlənir, pozulmuş funksiyalar yavaş-yavaş bərpa olur və orqanizm adı vəziyyətinə qayıdır.

Orqanizmin müdafiəsi yaxşı təşkil olunmadıqda stress reaksiyanın III mərhələsi - sarsılma başlayır ki,

bu da patoloci xarakter daşıyır. Selye bu dövrləri, əsasən, endokrin sistemdə gedən dəyişikliklər əsasında öyrənmişdir. Həqiqətdə isə stress-reaksiyalarının əmələ gəlməsində sinir sisteminin, o jümlədən, ali sinir fəaliyyətinin rolü böyükdür (Təqdisi).

Ali sinir fəaliyyətinin aparıçı roluna əsaslanan Təqdisi stress reaksiyasının dinamikasını daha dəqiq öyrənərək, 3 yox, 6 mərhələnin olmasını göstərmişdir: I hazırlanıq, II müqavimət, III gərginlik dövrüdür.

Bu ilk 3 dövrün hamisində oyanma ləngiməyə nisbətən üstünlük təşkil edir. Ləngimənin oyanmaya nisbətən üstünlük təşkil etdiyi etapda da 3 mərhələ vardır: I başlangıç sarsılma, II qoruyuju ləngimə və III tam sarsılma dövrləri. Bu mərhələlərdən (birinci etapdakı) gərginlik və (ikinci etapdakı) tam sarsılma patogen xarakter daşıyır. Qalan mərhələlər isə müdafiə və ya uyğunlaşma reaksiyalarıdır.

Bütün hadisələr və təsirlər insanda, beyin qabığında analiz və sintezə uğrayıb, qəti qərar çıxarıılır.

Bəzən güjlü stresslər, o jümlədən psixoloci stresslər (sık və qüvvətli st.) uzun müddət təsir etdikdə xəstəliyin gedisi ağrılaşır və müddəti uzanır. Bu zaman həkimin müalijə tədbirləri də çox vaxt effekt vermir.

Selyeyə görə, stressin müxtəlif növlərindən psixoloci stress daha çox adaptasiya xəstəlikləri tö-

rədir. Buna əlavə olaraq, deyirik ki, fikir (arzu, niyyət) başqa psixoloci faktorlarla yanaşı, ən əsas faktor kimi stress törədə bilər.

## **Emosional stress (şok), işıq effekti, relyativizm və psixonaliz**

Stress (ingilisjə - təzyiq və s. deməkdir) iki jür olur:

1. Fizioloci stress (mexaniki, fiziki, kimyəvi və s.);
2. Psixoloci stress.

Psixoloci stress də iki jür olur:

- a) İnformasion stress;
- b) Emosional stress.

Emosiya (fransızja hiss, həyəjan və s. deməkdir) - insanın dərk etdiyi jisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir (Ə.S. Bayramov).

Məqsəd emosional stressin mahiyyətini daha dəqiq aydınlaşdırmaq, fikrin duyulan energi olmasına və emosional stressdə əsas faktor olmasını elmi jəhətdən əsaslaşdırmaq, fikrin hipnoz, hipnopediya və hipnokineziyada kardinal rolunu şərh etmək, emosional stressdə işıq effekti və relyativizmin izahı, intuisiyanın yeni təsnifatını

vermək, profilaktik tədbirləri göstərməkdir. Fikir (arzu, niyyət) başqa psixoloci faktorlarla yanaşı, ən əsas faktor kimi stress törədə bilər. Ona görə də, bunu nisbətən ətraflı şərh edək. Nəinki hədə, təhqir, kobud sözdən, hətta fikirlərdən də psixoloci stress yarana bilər. Mənfi məzmunlu (təhqir, hədə, aqressiya fikirləri), yaxud müsbət məzmunlu, yaxud indifferentlik (o jümlədən sevgi oyunları) ünvanlanan fərdlərdə eyni anda, zaman və təfərrüat dəqiqliyi ilə məsafədən asılı olmayaraq duyulur və müvafiq psixoloci vəziyyətə (stressə) səbəb olur. ("Niyyətin hara, mənzilin ora". Atalar sözü).

Müsbət məzmunlu fikirlər - sevgi, oxşamalar, rəğbət (folklorda bunlara alqış deyilir və s.) müsbət (?) psixoloci vəziyyətə, mənfi məzmunlu fikirlər - aqressiya, təhqir niyyətləri isə mənfi (?) emosional vəziyyətə, emosional stressə səbəb olur (folklorda buna pis niyyət, qarğış deyilir).

Emosional stressin - gərginliyin duyulması meteorizmdəki hissiyata bənzər "partlayış" ("qazçıxma hissiyatı") şəklində duyulur (el arasında buna kinayə, lağ, digər təhdidlərdən boğulma deyilir). Yaxşı niyyət bəzən mümkün olmur. Bu jür ambivalensiya vəziyyəti müəyyən çərçivədə normal hesab edilməlidir.

Yuxarıdakı fikirləri intuisiya kimi qiymətlən-

dirdiyimiz üçün intuisiyani nəzərdən keçirək.

Biz ilk dəfə olaraq intuisiyani 3 qrupa bölürük:

1) evristik intuisiya

2) fəndlərarası təfərrüatlı intuisiya

3) digər intuisiya.

mövjud təsnifat:

I - intellektual intuisiya

II - hissi intuisiya

Təfərrüatlı intuisiya telepatiya, telesteziya (təlekineziya) şəklində özünü bürüzə verir. Fəndlərarası təfərrüatlı intuisiyani psixiatriya praktikasındaki senestopatiyalar və parapsixologiya ilə qarışdırmaq lazım deyildir. Təfərrüatlı intuisiyani sübut edən təjrübələri (eksperimenti) əks jinslər arasında seksual aksentlə apardıqda (fikir, niyyətlə bağlı) daha dəqiq nətijə almaq mümkündür. Çünkü əks jinslər arasında fitri maraq olduğu üçün maksimal diqqət konsentrasiyasına nail olmaqla, fikrin (niyyət və arzunun) duyulun energi oldunu sübut etmək olar. Bu eksperimentdə qadın kişi üçün, kişi isə qadın üçün sanki güzgü rolunu oynayır. Buna görə də, eksperimentə "güzgü qaydası" demək məsləhətdir. (Əksliklərin vəhdəti qanununa uyğun olaraq).

Fikir differensasiya olmuş mürəkkəb kodlu bi-oenercidir, o, həm də duyulan bioenercidir. Bu

enerci bizdən asılı olmayaraq mövjuddur (elektroensefaloqrafiya müəyyən mənada bizim ideyanı sübut edir). Sanki janlı fərdlər efir içərisindədir və bu (bioloci) energi vasitəsilə əlaqələnərək, nejə deyərlər, antropo (bio) sferanı əmələ gətirirlər.

Pedaqoqika - tərbiyə, təhsil və təlim haqqında elmdir. Hipnopediya - (hipnoz+pediya) ana uşağının hipnoz edərək, təlqin yolu ilə (zehni və fiziki jəhətdən) tərbiyə edir. Uşaq heç vaxt bu hipnozdan, hətta uzaq məsaflədə olsa da, yaxa qurtara bilmir. (ana həmişə uşağın "könlünü" oğurlayır) (həm də ona görə məhəbbət baş tutmur). Ana (qadın) uzaq məsaflədən uşağını (kişini) qorxuda, jəsarətləndirə, təhrik edə və uşağın gizli işlərini duya bilər. Səbəbsiz qorxu yoxdur. Patoloci (xəstə) ehtirasa uyan (yaxud uydurulan) ana uşağını (qadın kişini) fiziki və zehni jəhətdən şikəst edə (böyüdə) bilər. Bundan başqa körpəsinə olan məhəbbətdən doğan stress (şok) zamanı ananın uşağını yediyi hallar olmuşdur (İnvizisiya tarixi). (Molla Nəsrəddinin ət əhvalatı). ("Pişik çox istədiyindən balasını yeyər" atalar sözü). (Qədim Misirdə pişiklər müqəddəs heyvan hesab edilirdi) Əgər fikir duyulan energidirsə, ananın fikirləridominant, diktəediji, uşağın sonradan yaranan fikirləri müti və passivdir. Bu passivlik oğlan uşağın-

da ömrü boyu qala bilər, qız uşaqlarında isə müəyyən yaşdan sonra genetik olaraq fəallaşır, təjribə ilə möhkəmlənir, müstəqilləşir. Bu misallarla fikrin duyulan energi olmasının məlum olandan sonra, hipnoz, hipnopediya və hipnokineziyanın mahiyyəti elmi jəhətdən aydınlaşır. Həm də qadının psixofizioloji fəallığı (kişidən daha fəal olması) aydınlaşır. Nejə deyərlər, uşaq heç vaxt anasından çox bilmir. Freyd prinsipial səhv edərək, psixoanalizi əks istiqamətdə aparır. Genetik olaraq, qadın orqanizmi təlatümə (menstruasiya, hamiləlik, doğuş və s.) meyilli olduğu üçün onlar sakitliyi sevmirlər, sakitlikdən qorxurlar, sanki "qiyaməti" yaxınlaşdırmağa çalışırlar (Sanki sadizm və mazoxizmdən ləzzət alırlar).

Qadının psixofizioloji fəallığı Molla Pənah Vaqifin təkrirində:

*Biri laçın gözlü, tərlan qəmzəli,  
Biri qırğı başlı, sona cilvəli  
Biri şəkkər sözlü, şirin kəlməli,  
Biri qənd ağızlı, qaymaq dodaqli.*

Fiziologiyaya məlumdur ki, qadılarda koordinasiya və müvazinət mərkəzi olan beyinjik və digər ünsürlər daha yaxşı inkişaf etmişdir. "Pişiklər kralıçası" (Romeo və Jülyettanın anaları və s., Leyli və Məjnunun anaları və s.) "Tibaltı" və s.-

ni hipnokineziya yolu ilə idarə edib, məhəbbəti (işıqları) məhv edir. (Hərə (ışığı) közü (qoru) öz qabağına çəkir.)

M.Füzuli - Sən seydi olan xüjəstə şəhbaz (səni ovlayan o uğurlu şahin) - deyərək, qadını (Leylinin timsalında) şahinə bənzədir. Sevmək - hipnozdur (hipnoz xiffət doğursa, emosional stressə-xəstəliyə səbəb olur).

M.Füzuli - Hər zülfü siyah qəsdinə bir əfi ilan-dır (yəni hipnoz, hipnopediya, hipnokineziya qabiliyyəti yüksəkdir anlamı verir) deyir. Təsadüfi deyil ki, Çinqaçquq müdrik olduğu üçün ona "Böyük İlan" ləqəbi vermişlər (Kuper). Hindularda tayfa başçılarına günəş də deyilirdi. V.Q.Yan Çingizxanı pişiyə bənzədir. Məlumdur ki, əfilər (anakonda, piton və s.) nisbətən xırda pələengləri də heyrətamız jəldliklə (jəldliyi sani-yənin 1/250-nə bərabərdir) sarılaraq boğur və udur. (Xatırladaq ki, ehtirasla şərtlənən emosional stressdə qadın orqanizmində (həmçinin "himen"də) qeyri-adi relaksasiya baş verir). Ehtiras "himen"də olduğu üçün bəzən qadınlar kesar kəsiyindən istifadə edirlər.

H.Javid:

*Bəyaz, pənbə, nazlı bir quş  
Yalçın qayalıqda durmuş*

*Boynunu, bax nasıl burmuş  
Kimi gözlər göyərçinim,  
Mənim dilbər göyərçinim*

deyərək, Füzulinin, Vaqifin poetik psixoloci fikirlərini davam etdirir. Qadını müdriklikdə ilana, gözəllilikdə güllərə (zanbağa, (nilufərat), qızılgülə, bənövşəyə və s.) bənzədirlər. "Dədə Qorqud" dastanında əsərin müqəddiməsində qadın Allahla bir qiymətləndirilir. "Leyli və Məjnun" (N.Gənjəvi, M.Füzuli), "Yusif və Züleyxa" (Ə.Jami), "Romeo və Jülyetta", "Otello" (V.Şekspir), (fərz olunur ki, Otello Atillanın italyanja tələffüzüdür. Xatırladaq ki, Şekspirin əsərlərinin bəzisinin ən qədim (yəni oricinal) nüsxələri italyan dilindədir). "Bənəfşəni" (Aşıq Qurbani), "Sənsiz", "Yeddi gözəl" (N.Gənjəvi) "Arşın mal alan", "O olmasın, bu olsun" (Ü.Hajibəyov), "Üç müşketyor" (A.Dümaq) və s. əsərlərində psixoloci vəziyyətlər təsvir edilmişdir.

Psixoloci vəziyyətin ən yüksək inikasına "Leyli və Məjnun"u misal göstərmək olar. (Əksliklərin vəhdəti qanununa uyğun olaraq.) (Leyli - ərəbjə gejəlik, gejəyə mənsub, məjazi mənada sərr deməkdir. Məjnun - ağılsız, eşqə tutulmuş deməkdir. Qeys-ər-əsli latınjadən, imperatorlara verilən addır, almanja Kayzer) Burada da bədii

üümüniləşdirmə yolu ilə qadının psixi prioriteti göstərilir (o jümlədən psixoseksual prioritet). (Molla Nəsrəddinin oğlunun yixılması əhvalatı.)

Məhəbbət, vurğunluq, pərəstiş zamanı emosional stress emosional şoka keçərkən, üz və başda işiq effekti həmin anda seyr edənlər tərəfindən məftunediji halə şəklində görünür ("müsbat icona əlaməti" və "budda əlaməti"); mənfi məzmunlu affektlər zamanı isə ikrahediji (aura) halə şəklində vizual olaraq görünür ("mənfi ikona əlaməti"). (Leninin ikonası vardır.) (M.F. «Leyli işiq qəlpələri ilə ətrafdakıları yaralayır» - yazır.)

Qırmızı rəngli halə - şəhvani ehtiraslar, hökmranlıq və qəddarlıq ilə şərtlənən emosional stressdə, narinji (nar+inji) rəngli halə - məhəbbət, paklıqla şərtlənən emosional stressdə, sarı rəngli halə - hökmranlıq, hiyləgərlik, şəhvani ehtiraslar və s. ilə şərtlənən emosional stressdə, yaşıł rəngli halə - şəhvani ehtiraslar və s. ilə şərtlənən emosional stressdə; göy rəngli halə - şəhvani ehtiraslar, mavi rəngli halə paklıq, saflıqla və s. şərtlənən emosional stressdə, bənövşəyi rəngli halə saflıq, paklıq, məsumluq, bakirəlik və s. ilə şərtlənən emosional stressdə; ağ (dümağ, aqappaq) halə şəhvət ilə şərtlənən emosional stressdə - və nəhayət, şəffaf (hamar konturlu və yaxud səpələnmiş) işiq haləsi - məhəbbət, mətanət və fə-

dakarlıq ilə şərtlənən emosional stressdə olur. İğidlik, rəşadət, aşiqlik və s. ilə şərtlənən emosional stressdə parlaq qara rəngli hale olur. Göstərilən halələr eyni şəxsədə müxtəlif emosional vəziyyətlərdə rast gələ bilər. (Məsələn: amerikan kino ulduzu bənövşəyi gözlü Elizabet Teylor «Kleopatra» rolunda.) (Dəliy qırmızı sevər, gij sarı. Atalar sözü.)

Məsələn: Andrey Rublyovun "Troitsa" (bəlkə də Rublyov bu portretdə bütün işıqlılarının izolyasiyasını nəzərdə tutmuşdur), "Müqəddəs Georgi əcdahanı öldürür" (Bəhram Gurun əcdahanı öldürməsi) şəffaf işıq haləsinə; (mifologiyada əcdaha yaşıł rəngdə təsvir edilir.) "İqor və başqaları" portreti qırmızı rəngli haləyə misal ola bilər. "Şeyx Nəsrullahın mübarək üzü yaşıł rəngdə idi". (J.Məmmədquluzadə "Ölülər".) Mor və Koroğlunun portreti (parlaq) qara rəngli haləyə misaldır. (Şiller "Qaçaqlar"). (Mənim fikrimjə parlaq qara rəngli halə yalnız vegetarianlıqda mümkündür).

Koroğlu dastanında ehtiras (Mömünə xanım) və məhəbbət (Nigar xanım) təsvir edilmişdir. Koroğlu harada yaşayırsa başı üzərində duman olduğu üçün, bəlkə də, "Çənlibel" ifadəsi yaranmışdır. (İnsanın iqlimə təsirinə misaldır). Miqrasiyada iqlimə təsir edə bilər. İşıqların ideal

izolyasiyası da iqlimə təsir edə bilər, təbii fəlakətə səbəb ola bilər.

Romalılar işığa münasibətinə görə bütün insanları 3 (üç) qrupa böldürdü: 1) patrisilər(işiq nəşli), 2) nobilitetlər(yeni işıqlar), 3) plebeylər. İspaniyadakı işıqla bağlı sehrli kilsə də maraq doğurur ("Qədim kitabın sırrı"). Sehrli kilsəyə yığılarkən, bəlkə də, hər jür hipnozdan çıxıb sərbəst-prioritet düşünjəyə malik olmaq istəyirdilər. Azər-işiq deməkdir. Ərəbjə, elm-ləm, işiq deməkdir. Nizaminin "Yeddi gözəl" əsəri işığın yeddi rənginə işaretdir. Müxtəlif rəng çalarları olan daş-qasıqlarla inkrustasiya edilmiş "Taj-Mahal" abidəsinin də rənglərlə və emosionallıqla əlaqəsini söyləmək olar. (Həmçinin Şəki xan sarayının). Deyilənə görə, dünyada məlum olan rəng çalarlarının (valyor) hamısı bu abidə-lərdə var.

Məşhur Azərbaycan rəssamlarından hansısa rənglərin ardijillığını aşağıdakı jümlə ilə ifadə etmişdir: "Qarı nənə sarı yubka geyəndə marala bənzəyir" (Q.N.S.Y.G.M.B.). Bu ifadədə (kalam-burda) emosional vəziyyətlərlə əlaqədar yozumlar da mümkündür. Rənglərə, səslərə, forma və təəssürtlərlə uyğun olaraq emosionallıq, üz və bədən imitasiya oluna bilər. ("Buqələmun əlaməti", H.Hesse.) Ona görə də, süurrealist təsvirlər

(surrealist ikonalar) insan psixosomatikasına destruktiv təsir göstərdiyi üçün zərərlidir. (Ölümlə, yaxud ağır bədən xəsarəti ilə gizli (təhdid) təhlükə olduğu anda qorxu, təşviş yarana bilər, psixomotor oyanma baş verə bilər, a/sfinkter qeyri iradi boşala bilər və s.). Səbəbsiz qorxu hissi yaranır. (Hər hansı bir üstünlük - zehni, fiziki və s. psixoseksual prioritetlə nətijələnə bilər.

*Gördü ki, bu şölə bir nəfəsdir,  
Nə şöleyi-cirmi-xarıbü-xəsdir.*

(M.Füzuli. "Leyli və Məjnun")

Gördü ki, bu od (ışığ) bir janlıdır, çör-çöp yanmasının işığı deyil. ("Kül başına olub", yaxud "Başına kül ələnib", yaxud "Kül başına!").) (Qarğış.) (Məjnunun aqibətinə işaretdir.)

Mən öz həyat təjrübəmə əsaslanaraq, bu təsviri Məjnunun real portreti kimi qəbul edirəm. Bunu fiziki hadisə kimi başa düşürəm. Yəni psixi halətin fiziki halətə (enercinin bir növdən başqa növə keçidi) keçidi - ışık (aşıq) effekti, halə kimi anlayıram. (Müsbət ikona əlaməti.) (Bəzi müəlliflər Məhəmməd pey-ğəmbəri (ışık haləsinə görə) Məjnunla eyniləşdirirlər. Guya öz sevgilisini itirdiyi üçün 25 yaşında 41 yaşılı Xədijə ilə evlənməyə məjbur olmuşdur.) N.G. yazır ki, ölündən sonra da işıqlar öz təsirini əbədi saxlayır,

Məhəmməd peyğəmbərin türbəsini misal çəkir.

- "Romeo və Jülyetta" əsərindən: (Sanki işığın (gül yetti) Romaya yetməsi anlamını verir).

Romeo:

- Onun gözəlliyinin yanında ətrafdakı məşəllər sönük görünür. Gejənin qoynunda onun gözəlliyi qara bir zənji qulağındakı misilsiz inji kimi parlayır. O qız bu dünyadan məxluquna bənzəmir, ağ göyərçinə bənzəyir, - Könül, sən əvvəljə sevirdinmi?. Ah, gözlərim, o sevdadan el çək! Bu gejəyə qədər mən gözəlliyin nə olduğunu anlamışam!

Burada da, psixoloci halətin fiziki halətə (ener-cinin bir növdən başqa növə keçidi) keçidi - işıq effekti, halə şəklində olduğunu öz həyat təjrü-bəmlə təsdiq edirəm. (Müsbət ikona əlaməti. İkona - yunanja şəkil, surət, təsvir deməkdir.) (İkonanın bir mənası da müqəvvə deməkdir.)

N.Gənjəvi "Leyli və Məjnun" əsərində: "İki işıq (bəbəklər) ilk dəfə görüşəndə ildirim çaxmışdır. ildirim bu çöpün (Məjnunun) üzərinə düşmüşdür... Leyli qaçaraq səhrada axtarış Məjnunu tapır" - yazar. (Yəni sevgi ilə iqlim arasında əlaqə var). (Türk dillərində hava (Həvva) iqlim mənasında işlədir, Adəm isə insan mənasında işlədir, firni istisi). İki mələk xislətli işıq (bəbəklər) ilk dəfə görüşəndə ildirim çaxmışdır,

(vurulmuşlar) kişiləri bir "bulud", qadınları da yanınlaşan ikinji bir "bulud" kimi təsəvvür etsək, bu aşıqlar "buludların" toqquşma nöqtəjikləridir. Sanki bu "nöqtəjik" də təbiət (biosfer), kainat (iki əkslik) toqquşur və "ildirim" çaxır), ("psixi (ruhi) partlayış"). (Bu jür məhəbbət (nadir hallarda olur) sanki ilahi (dini) xarakter daşıyır. Bu jür məhəbbət zamanı ən dəruni sükut baş verir və sanki zaman dayanır. Bu zaman ya işıqların qovuşması, ya da təbii fəlakət, müharibə və s. baş verə bilər). (enerci partlayışı) (heyvanlar arasında da belə sevgi bəlkə mümkünkündür).

"Marius Kozettaya diqqət yetirməyə başlayandan sonra Kozetta da Mariusa diqqət yetirməyə başladı və sanki xəyalən sevgi sazişi bağlandı..." "Hələ özünü dərk etməyən bir qəlbin bu ilk baxışı dan yerinin ağarmasına bənzər. Bu - parlaq, həm də məjhul bir şeyin meydana gəlməsidir. Müqəddəs qaranlıqda birdən görünən, özündə bu günün bütün məsumluğunu, sabahın bütün ehtirasını birləşdirən bu solğun ışığın (*bəbəklər ləçək üzərinə düşmüş iki solğun şəh damlasına bənzəyir-B.Ş.*) məhvədiji jazibədarlığını təsvir etmək mümkün deyil... Bu qadın baxışlı bakırəlikdir" (V.Hüqo "Səfillər"). Bu jür baxmağı istənilən yaşda öyrənmək mümkünkündür.

Ümumiyyətlə, görüşəndə düz bəbəklərə (fokus nöqtəsinə) baxmaq lazımdır ("məmlük baxışı"). (Sanki məmlüklər belə baxmaqla dürüstlüyü və itmiş ilahi işıqları axtarmışlar.) (Sanki bütün energi bəbəklərdədir.)

"Sevmə səni sevməyəni Misirdə sultan isə də, sev səni sevəni xak ilə yeksan isə də" (Azərbaycan atalar sözü). Bəlkə də ilk insan sevgisindən şüur yaranmışdır. (Adəm və Həvvanın məhəbbəti.)

Relyativizmin (nisbiliyin) izahı:

*Tarixinə düşdülər müvafiq  
Bir olmaq ilə ol iki aşiq (işıq)*

M.Füzuli "Leyli və Məjnun".

*Məndə sığarkən bu cahan,  
mən bu cahana sıgmazam  
Gövhəri - laməkan mənəm,  
kövnü məkana sıgmazam.*

İ.Nəsimi

(Yəni insan zehni və fiziki jəhətdən yerə və kainata təsir göstərə bilər).

(Qadınlar eyni anda "Seks bomba"ya həsr edilmiş filmə baxarkən (yaxud eyni anda xatırla-yarkən) "rezonans" baş verməsi ehtimalı var). (zəlzələ)

Fərz olunur ki, "Mehdi Sahib əz-zaman ifadəsi" insanın zamana hökm etmək iqtidarında olduğu deməkdir.

*Mən fikirlər ustadiyam,  
fəzilətim bir ümmandır.*

*Zamanlara, məkanlara  
hökm etməyim səmadandır.*

*Mən-kainat məşəliyəm,  
mən dördüncü qatda - günəş,  
Mən-ikinci Isayam ki,  
xoş nəfəsim bir Loğmandır.*

N.Gənjəvi

Sual olunur ki, energini günəşmi, aymı, yoxsa insanmı verir.

İki işiq görüşəndə (sevəndə) baş verən vizual effektdən əlavə, (qalaktik) zaman sonsuz olaraq yavaşdır. Bu, əlbəttə, subyektiv fikirdir (V.Hüqo). Elə elm və din özü də fikrin məhsuldur, yəni subyektividir. Bu, meyvəsindən danışıb ağajını unutmaq deməkdir. Bəlkə də yalnız işiq obyektividir. (Astronomlara məlumdur ki, Günəş sönməyə doğru gedir. Qalaktik (kosmik) zamanın yavaşması Günəşin ömrünün uzanması deməkdir). Xatırladaq ki, bəzi dillərdə felin zaman bö-

lgüsü yoxdur.

Hər kəs tövbədən sonra paklaşış sevə bilər və hər jür fəlakətə son qoyular. (Oğlan qızdan 6-7-dən 10 yaşa qədər böyük olmalıdır. -Viktor Hüqo, V.Şekspir və s. Bu fərq mütləq deyildir). (Girişə bax)

Optimal fərq klimaks (menopauza) yaşları arasındakı fərqdir; ideal fərq isə jinsi yetkinlik yaşları arasındakı fərqdir. Oğlan və qızın rəngləri müxtəlif olsa yaxşıdır, qohum olmamalıdır.

Otellonun monoloqu: (psixoloci (emosional) stressə misal ola bilər)

*Şübhə başlandı, yaman qısqandım,  
Edilən fitnəni düzgün sandım.*

*Yazınız, burda axmaq bir zənci  
Tapdı dünyada gözəl bir inci.  
İncinin qədrini bilməz axmaq,  
Onu atdı dənizə qanmayaraq.  
Ağlamazdım, inanın sözlərimə...  
İndi yaş verməz aman gözlərimə...*

*Artırın sonra: Hələbdə bir gün  
Gördüm azğınlığını bir türkün,  
Bir venesiyalını, gördüm ki, döyür,  
Senatı hərzəvü hədyanla söyür.  
Türkü tutdum boğazından bu sayaq,  
Xəncəri bağırna sancdım, belə, bax!...*

(Özünü xənjərlə vurur).

Bu monoloqdan ibrət dərsi almaq lazımdır. Qısqanjılıq fajıə ilə qurtarır. Bu monoloqun başqa emosional yozumları da mümkündür. Qəzəblə (qətl təhdidi ilə) şərtlənən emosional stress (şok) zamanı gözlər qəzəblənmiş əfinin gözlərinə bənzəyir. Bir müəllif kimi, iki işığın ən tez (ləngimək - üzülməyə, təbii fəlakətə, müharibəyə və s. səbəb olduğu üçün) qovuşmasını labüb hesab edirəm. Bu yeni işiq nəslinin yaranması deməkdir. (Lüteranlıqda təkrar evlənməyə ijazə verilir.) Vaxtilə Roma katolik kilsəsi jiddi monoqamiya elan etmişdir (İndiyə qədər də).

M.Füzuli türkləri "işiq əhli" adlandırmışdır.

Ə.Jami ya sevməyi, ya da tək yaşamağı məsləhət bilir:

*Sən də İsa kimi həmişə tək yat!  
Təkliyi əlindən buraxma, heyhat!  
Cami! Allahından mərhəmət istə  
Dilini sükutla cəzalandır sən  
Ki, sükut yaxşıdır söz söyləməkdən!*

Sükutdan sonra insan fikir (arzu, niyyət) ilə tək qalır.

Məqalədəki nəzəri fikirlər bizim eksperimentdə sübut olunmuşdur (İstinad mənbələri - ədə-

biyyat, injəsənət və folklor nümunələri vardır). Koroğlu dastanında işığın (Nigar xanımın) övladı (sonu) olmadığı üçün Koroğlu ağlayır.

## Yekun

1. (Emosional) stressin mahiyyəti daha da dəqiq-ləşdirilmişdir.

2. Fikir (arzu, niyyət) məsafədən asılı olmayaraq hiss olunan kodlu enercidir. Fikir həm də kommunikativ vasitədir.

3. Fikir (arzu, niyyət) emosional stressdə birinji ən vajib stress faktor olduğu əks jinslər arasında seksual aksentlə aparılmış "Güzgü əksi" eksperimentində mənim tərəfimdən sübut olunmuşdur. 1989-2003.

4. Psixoanalizin daha dəqiq təyini:

- (diktəediji) fikrin (arzu, niyyətin) hipnoz, hipnopediya və hipnokineziyada kardinal rol və fikrin kommunikativliyi təsdiq edilmişdir (fikir enerci olduğu üçün bəlkə də müstəqildir);

- Freydin prinsipial səhvi (Freyd məhəbbəti və qadının psixi prioritetini qiymətləndirmir);

- qadının psixi prioriteti (qadınlar fikir mənbəyidir). Davranış psixologiyasında davranışın, fəaliyyətin motivasiyon strukturu kişilərdə - ikinjili, passivdir. Qadınlarda isə aktiv - birinjilidir.

5. İntuisiyanın təklif olunan yeni klassifikasiyası:

- evristik intuisiya;

- föndlərarası intuisiya;

- başqa intuisiya növləri (elmi əsaslandırılmış).

6. İşıq effektləri (auralar) relyativizmin əsas arqu-

mentidir. Məhəbbətin ifadəsidir (eyni regionda rənglərin müxtəlifliyi arzu olunandır), qohum olmamalıdır.

7. Psixi energinin çevrilməsinə misal: emosionals-tresslərdə (şokda) psixoloci portretlər "Troitsa", "Müqəddəs Georgi əcdahanı öldürür" müsbət ikona əlaməti, "İqor və başqaları" mənfi ikona əlaməti və s...

8. İşıq effekti relyativizmin əsas arqumenti kimi: ruhi(psixi) partlayış və xaos: emosional stress(şok) ekoloci qəzaya və kriminala səbəb ola bilər.

9. Psixoseksual funksional ambivalensiya müəyyən hədd daxilində normaldır.

10. Emosional stressin əlaməti(yalançı və həqiqi) "meteorizim" ("qazçıxma hissiyatı") və başqa klinik əlamətlər.

11. Profilaktik tədbirlər: a) əhalinin psixoloci hazırlanlığının artırılması; b) rifahın yaxşılaşdırılması; v) idman; q) intellektual əylənjəli tədbirlər; d) məhəbbət əsasında ailənin qurulması; e) münasibətlərdə kompromiss (güzəşt); i) sanitar-epidemioloci tədbirlər; k) ekoloci tədbirlər; ı) sərbəstlik.

## **ƏDƏBİYYAT SÍYAHISI**

1. Şamilov B.E. Stress və onunla mübarizə yolları. "Azərbayjan təbiəti" curnalı, 2-3. 2001, s. 44-45.
2. Şamilov B.E. Stress və onunla mübarizə yolları. Beynəlxalq Elmi Praktiki konfrans "İnsan və fəlakətlər..." Bakı, 17-18 sentyabr 2001, s. 531-538.
3. Şamilov B.E. Emosional stress (şok), işiq effekti, relyativizm və psixoanaliz. 2-ci Beynəlxalq simpozium "Fövqəladə hallarda Ekologiya və Texnologiya problemləri". Bakı, 8-10 oktyabr 2002, s. 571-577.
4. Təqdisi J.H. Ekstremal hallar. Moskva, 1992.
5. Freyd Z. Psixoanaliz. Moskva, 1994.
6. Selye H. Ümumi adaptasiya sindromu. Moskva, 1989.
7. Svyadoş. Qadın seksopatologiyası. Moskva, 1989.
8. Bayramov Ə.S. Psixologiya. Bakı, 1989.
9. İsmayılov N.V. Psixiatriya. Bakı, 1989.
10. Məmmədov Y.J., Təqdisi J.H., İslamzadə F.İ. Patoloci fiziologiya. Bakı, 1989 və s.